

QARABAĞ

AZƏRBAYCANDIR



İlham Əliyev

"SƏS" qəzeti mənim üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 064 (6264) 14 aprel 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.



Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub

Aprəlin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.



Hərbi Qənimətlər Parkı Ordumuzun gücünü özündə əks etdirir

Bax 10

Hərbi Qənimətlər Parkının yaradılması ikinci Qarabağ müharibəsində Ordumuzun gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini sübuta yetirən məqamları özündə əks etdirir. Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə erməni ordusunu darmadağın edib. Bu fakt...



"Hərbi Qənimətlər Parkı"nın yaradılması qürurvericidir"



böyük miqdarda qənimətlər...

"Prezident İlham Əliyevin "Hərbi Qənimətlər Parkı"nın açılışında iştirak etməsi qürurverici bir məqamdır. Bu çox böyük hadisədir. Çünki erməni ordusunun məğlub edilməsi bir yana, onlardan

Bax 11

İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq!



Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bax 2

Aramızda gizlənmiş vazgenlər, aşotlar, aykanuşlar...

Tarix boyu düşmənlər aramıza öz agentlərini, satqın ünsür-lərini yerləş-dirməyi bacarıblar. Onlar bizimlə eyni suyu içib, çö-rəyi yeyib, am-ma sonra zamanı çatanda xəyanətlərini edib. Necə ki, 1920-ci ildə Əliheydər Qarayevlər, 1992-1993-cü illərdə Əli Kərimlilər, sonrakı müddətdə Leyla Yunuslar, Xədicə İsmayıllar, Emin Hüseynovlar, Cəmil Həsənlilər, Qənimət Zahidlər və başqaları dövlətə, xalqa zərbə vurmaq üçün üzərilərinə...



Bax 11

"Əsir"ə çevrilən terrorçular - Ermənistanın yeni sousu

Ermənistan hakimiyyəti və cəmiyyəti realıq hissini itirib. Bu ölkənin rəhbərliyi girov, əsir, terrorçu və cinayətkar terminlərinin fərqi-nin bilərəkdən qarışıq salır. Bir müddətdir ki, Ermənistan höku-mətinin, Müdafiə Nazirliyi və dövlə-tin başqa qu-rumlarının...




Bax 13

SOK: ABS-da koronavirusa qarşı yaradılan mikroçip insanları izləyəcək!



Bax 9

Xalq Cümhuriyyətinin xain "davamçıları"



Bax 14

Gəlin-qaynana münasibətlərindəki problemlər SƏBƏBLƏR BU İMİŞ



Bax 12

İlham Əliyev: Hər hansı revans niyyətinin qarşısı sərt şəkildə alınacaq!

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münafiqşədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münafiqşədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib. AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfrans ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açaraq deyib:

- Zati-aliləri cənab Prezident, hörmətli konfrans iştirakçıları.

Bu gün bizim konfransda iştirakına və regionun gələcəyi ilə bağlı baxışını bizimlə paylaşmaq istəyənə görə Prezident İlham Əliyevə bütün iştirakçılar adından təşəkkürümü bildirməkdən şərəf duyuram.

Bizim universitet Prezident İlham Əliyev tərəfindən təsis edilib və o, hər zaman ölkədə təhsil sahəsində islahatların tərəfdarı olub. Onun Azərbaycanda müasir universitetlə bağlı baxışı və həmin universitetin elm və siyasətlə bağlı müzakirələrin aparılması üçün beynəlxalq platformaya çevrilməsi bizim bugünkü tədbirə tam uyğundur. Çünki ADA Universiteti bu konfransın əsas təşkilatçılarından biridir.

Cənab Prezident, Sizi universitetimizdə salamlayırsınız, fürsətdən istifadə edib Sizi professor, müəllim və tələbə heyəti adından Qarabağ müharibəsində mühüm Qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Biz 30 il ərzində bu günün həsrətində idik və Sizin liderliyiniz və heyətlarını qurban vermiş qəhrəmanlarımızın sayəsində Azərbaycan xalqı bu Zəfər sevincini yaşamışdır.

Hörmətli tədbir iştirakçıları, biz bu müzakirələrinizin Ağdama, Qarabağın azad olunmuş rayonlarından birinə səfərinizdən sonra keçirik. Orada siz dağıntıların və Ermənistanın işğalının qorxunc nəticələrinin şahidi oldunuz. Müharibə başa çatıb və artıq indi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var ki, Qarabağın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsi mümkün olsun. Bizim universitetin professor və müəllim heyəti siyasətlə bağlı müxtəlif toplantıların keçirilməsində iştirak etmiş və hökumətimizə yenidənqurma işlərində yardım etmək məqsədilə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına geri dönmələri mövzusunda rey sorğusu təşkil etmişdir. Sizin töhfəniz və ideyalarınız bizim işimiz üçün faydalı olacaq. Sizə Bakıya səfəriniz və konfransımızda iştirakınıza görə təşəkkürümü bildiririk.

Cənab Prezident, bizə vaxt ayırdığınıza görə bir daha təşəkkür edir və böyük şərəf hissi ilə sözü Sizə verirəm.

Prezident İlham Əliyev:

-Sağ olun. Əvvəlcə, ADA Universiteti və onun rektoru Hafiz Paşayevə belə bir tədbirin təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Şadam ki, nisbətən qısa bir zamanda ADA Universiteti Azərbaycanın aparıcı universitetlərindən birinə çevrilib və geniş beynəlxalq əlaqələrə malikdir. Həmçinin mən tədbir iştirakçılarına da minnətdarlığımı bildirirəm. Təsəvvür edib bilərsiniz ki, müharibədən sonrakı vəziyyət olduqca həssasdır. Aşağıdakı əməl olunsa da, münafiqşədən sonrakı inkişafı bağlı çoxsaylı suallar var və bu konfransın mövzusu da münafiqşədən sonra inkişaf və əməkdaşlıqdır.

Bir daha bütün iştirakçılara təşəkkür edirəm. Biz bunu yalnız regionda cərəyan edən hadisələrə marağın deyil, eyni zamanda, 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqı ilə həmrəyliyinizin əlaməti hesab edirəm. Münafiqşədən sonrakı inkişaf mövzusunda toxunmadan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz aile üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur. Bizim şəhər və kəndlərimizdə ermənilər tərəfindən nəhəng təhribələri haqqında təsəvvürümüz var idi. Vaxtaşırı videomateriallər təqdim olunurdu, o torpaqlara səfər edə bilən xarici nümayəndələr tərəfindən məlumatlar verilir.



Prezident İlham Əliyev: “Ermənilər bizi yaxşı tanımayıblar, elə bildirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar

Yeri gəlmişkən, bəlkə bilirsiniz ki, o vaxtkı Dağlıq Qarabağa qanunsuz səfər edən əcnəbilər, sizin səfər etdiyiniz ərazilərə gəlmək hüququndan məhrum idi. Onlar keçmiş Dağlıq Qarabağ inzibati vilayətinin ətrafında yerləşən Ağdam, Füzuli və digər rayonlara səfər etmək hüququndan məhrum idi. Səbəb ondan ibarət idi ki, Ermənistan hökuməti onları həmin ərazilərdə mümkün olmayan, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydın ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gədə-gədə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilirdikdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənsəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan xalqının hissələri başa düşülməlidir. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik. Bu isə münafiqşədən sonrakı dövrdə addımlarımızın planlaşdırılması baxımından mühüm amildir. Siz hansı hadisələrin baş verdiyini yaxşı bilirsiniz. Siz proseslə maraqlanan şəxslərimiz və burada 30 illik işğalla bağlı qəni danışmağa ehtiyac duyuram. Mən burada çıxışımı dayandırmaq və müzakirələrə daha çox vaxt ayırmaq istəyirəm. Bir daha iştirakınıza görə sağ olun.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev:

-Sağ olun, cənab Prezident. İcazənizlə tədbirimizin sual-cavab hissəsinə keçmək istərdik. Burada 10 nəfərdən çox iştirakçı söz almaq arzusunu ifadə edib. Söz ATƏT-in Minsk qrupunun sabiq həmsədr, beynəlxalq ekspert Metyu Brayzəyə verilir.

ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzə: Təşəkkür edirəm cənab Prezident, bu gün Sizinlə birlikdə olmaq mənim üçün şərəfdir. Sizi bu yeni dünyada görməkdən çox şadam. Çıxışınızda qeyd etdiyiniz son məqama - Ermənistan və Azərbaycanda insanların yanaşması məsələsinə toxunmaq istəyirəm. Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Bəziləri bəlkə də bunu dərk etmirlər, ancaq Siz təmkinli şəkildə müharibə apardınız. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Siz müharibənin hərbi fazasını Şuşadakı Qələbənizdən sonra dayandırmaqla strateji baxış nümayiş etdirdiniz. Müharibə zamanı vurulan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşırdı. Yeganə istisna Dağlıq Qarabağın hüquqi statusu ilə

bağlıdır. Onun da səbəbi odur ki, Ermənistan münafiqşənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Mənim sualım belədir: Ermənistan dərk edirmi ki, Siz müharibəni təmkinli qaydada aparmısınız və bu, bir müddətdən sonra xalqlar arasında hansısa barışıqla nəticələne bilərmi? İkinci sualım isə tədbirin sonunda bizimlə fotosəkil çəkdirmək istəyiniz varmı?

Prezident İlham Əliyev: Əlbəttə, çəkdiririk. Çıxışınıza görə sizə təşəkkür edirəm. Siz danışıqlar prosesində birbaşa iştirak edən şəxs olmusunuz, bizim və Ermənistanın mövqeyinin nədən ibarət olduğunu yaxşı bilirsiniz. Azərbaycanın mövqeyi hər zaman konstruktiv olub. Sizin keçmiş həmkarlarınız - Minsk qrupunun Fransadan və Rusiyadan olan həmsədrləri ilə görüşlər zamanı nəydir olundu ki, Azərbaycan münafiqşənin tezliklə həllinin tərəfdarı idi, çünki əziyyət çəkən tərəf də biz idik. Danışıqlar zamanı mənə güclü bir hiss var idi və mən bunu sizlərə deyirdim ki, Ermənistan münafiqşənin həllini istəmir və bunun üçün əlindən gələni edir. Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minaların sahələri və müdafiə sədlərinin qurulduğu şahidi olduq. Aydın ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həlledici qərar verməyə gəldikdə isə geriyyə addım atmaqdan ibarət idi. Mən burada əvvəlki hökuməti nəzərdə tuturam. Bu, Fransada Rambuye görüşündə baş vermişdi. 2009-cu ildə Ermənistan Dağlıq Qarabağın ətrafında olan rayonların Azərbaycana qaytarılmasını və mülki vətəndaşlara zərər verməməyə məksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Biz ərazilərimizi azad edirik və bu ərazilərin bir hissəsində qanunsuz məskunlaşma aparılmışdır. Beləliklə, bizim hücum əməliyyatlarımız və texniki vasitələrimizin yeganə hədəfləri hərbi hədəflər idi. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi. Bu mülki vətəndaşlar hərbi hissələrə çağırılmış və əməliyyatlara cəlb olunmuşdular. Ermənilər tərəfindən tərk edilmiş mülki vətəndaşlara

Rəsmi xronika

Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

olan münasibətimiz də bizim humanist siyasətimizin və ordumuzun humanist davranışının təzahürüdür. Məsələn, Hadrut bölgəsində bir neçə yaşlı insan tərk edilmişdi. Bizim hərbiçilər oraya gəldikdə bu insanlar qorxu içində idi. Həmin ermənilər keçmişdə azərbaycanlılar arasında yaşadığına görə Azərbaycan dilində səliss danışdılar. Onlar bizim xəstəxanaya aparıldı. Daha sonra biz Qırmızı Xaç Komitəsinin iştirakı ilə onları təhvil vermək istəyəndə Ermənistan imtina etdi. Yaşlı insanların birinin səhəti pis idi və onlar dedilər ki, biz onu qəbul etmirik. Beləliklə, həmin şəxs Qırmızı Xaç Komitəsinin iştirakı ilə Azərbaycanda xəstəxanaya yerləşdirildi.

O ki qaldı, bizim müharibə zamanı davranışımız Ermənistan tərəfindən düzgün qiymətləndirilmədi sualına, mənim cavabım xeyrdir və bu, çox təəssüf doğuran haldır. Biz münafiqşədən sonrakı inkişafdan danışıq və gələcək barışıqə apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistan da o qədər uzun müddət dövründə Azərbaycana qarşı demomnizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Yalnız müharibə zamanı deyil, biz müharibədən sonrada da eyni davranış nümayiş etdirdik. Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistanı təhvil vermişdik. Biz Rusiya sülhməramlları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbiçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq. Biz dəmir yolu-muz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz neqliyyat və logistika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtomatlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sadalaya bilərəm. Biz Rusiya ərazisində təmir işlərinin aparılması ilə əlaqədar “Qazprom” şirkətinə Azərbaycan üzərindən Ermənistanı təhvil qazın neqliyə icazə verməmişdik. Biz yox da deyib idik, ancaq biz buna icazə verdik. Bu da bir göstəricidir, bir jestdir. Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladığımız ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verildirmidi? Xeyr.

Vüqar Rəhimzadə: İkinci Qarabağ müharibəsinə yanaşma dünyanın real mənzərəsini ortaya qoyur

“4 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı tərəf olduğunu, illərdir BMT sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipini kimi ərazi bütövlüyünün təmin olunması istiqamətində dünyaya çağırışlarına ikili mövqedən yanaşıldığına, ən əsası bəzi ölkələr və beynəlxalq təşkilatlar işğalçı Ermənistanı dəstək olub danışıqlar prosesinin imitasiya naminə aparıldığına bir daha aydınlıq gətirdi. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı çərçivəsində təltif olunan hərbiçilərlə görüşündəki nitqi Vətən müharibəsinə gedən yolun aydın mənzərəsini yaradır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş, qarşımızda diz çökmüş, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”. Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib.



V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin dünənimizə baxış fonunda perspektivləri özündə ehtiva edən nitqində son 17 ildə sözlə əməl birliliyini təsdiqləyən məqamlar faktlar əsasında diqqətə çatdırılıb. Cənab İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, populizmdən uzaq, nəyi deyiriksə ona da əməl edirik: “Prezident kimi fəaliyyətə başladığı ilk gündən hədəfləri açıqlayan, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas məsələ kimi öndə saxlayan dövlətimizin başçısı İlham Əliyev bu istəyin gerçəkləşəcəyi zamanın uzaqda olmadığını daim böyük əminliklə qeyd edirdi. Möhkəm təməl üzərində qurulan siyasət bir qayda olaraq hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Beynəlxalq münasibətlərə gəldikdə isə müstəqil siyasət həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün dövlətlərlə əməkdaşlıqda bərabərlik prinsipini qoruyan bir dövlətin üzvləşdiyi ədalətsizlikdən qalib çıxacağı şübhə doğurmurdu. Əsas olan münasibətlərdə səmimiyyət körpüsünün düzgün qurulması, həqiqətləri sözün əsl mənasında həqiqət kimi qəbul etmək, verilən vədə sadıqlığı əməldə təsdiqləməkdir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, bu vəzifəyə təzə seçilmişdim. Hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər”.

Baş redaktor Azərbaycanın son 17 ildə danışıqlar prosesini davam etdirənlə yanaşı, iqtisadi, siyasi sahələrdə, beynəlxalq müstəvidə qazandığı uğurların miqyasını da nə qədər genişləndirməsindən bəhs edib: “Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmənin üzərində Qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, gücünü hərbi meydanlarında düşməne ağır zərbələr endirməklə sübut edən ordumuzun müasir hərbi texnika, silahlarla təchiz edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü və təkmil orduları sırasında olması

həm də iqtisadi qüdrətimizin göstəricisidir. İşğalçı Ermənistanın fərqli olaraq Azərbaycan bu hərbi texnikanı, silahı öz vəsaiti hesabına alır. Kasıb Ermənistanın yüksək məbləğlə ifadə olunan müasir silahlarla təchizatı daim sual doğuran məsələ olub. Möhtərəm Prezidentimiz İlham Əliyev istər Vətən müharibəsi dövründə xarici mətbuata verdiyi müsahibələrində, istərsə də fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələni dəfələrlə qabardaraq Ermənistanı silahla təchiz edən dövlətlərin münafiqsinin həlli prosesinin uzanmasına və sonda bu siyasətin hansı nəticələrə yol açmasına diqqətli yönəldərək işğalçıya bu diqqət və qayğının nədən qaynaqlandığını həmin dövlətlərin özlərindən eşitmək istədiyini açıqlamışdır”.

“İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın hərbi tarixinə yeni səhifə yazdı” söyləyən V.Rəhimzadə bildirib ki, bu gün aparıcı dövlətlər Azərbaycanın bu sahədəki təcrübəsini öyrənirlər: “Müharibə zamanı bir addım da belə geri çəkilməyən, hər günü tariximizə Qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu cənab İlham Əliyevin qeyd etdiyi kimi, XXI əsrin müharibəsini apardı və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz tədris edilir. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, eyni zamanda, çox qısa müddətdə-cəmi 44 gün davam edən hərbi əməliyyatlarda dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərbi tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı ayrıca bir dastandır, Müzəffər Azərbaycan Ordusunun yazdığı bu dastan haqqında hələ çox danışılacaq. Peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına Şuşa azad edildi, düşmənin diz çökdü, məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarını da geri aldıq”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda illərdən bəri ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladığı statistik rəqəmlərlə də ifadə olunur: “Modernləşdirilən, ən

müasir texnika ilə təchiz olunan Azərbaycan Ordusu “Qlobal atəş gücü” in-deksi üzrə 64-cü yerdə qərarlaşaraq, siyahının 111-ci sırasında yerləşən Ermənistanı xeyli qabaqlayır. Hərbi kontingent, hava qüvvələri ilə təminat baxımından da Ermənistanı arxada qoyan ordumuzun əməliyyatları zamanı mülki əhalini hədəfə almaması isə Azərbaycanın beynəlxalq hüquqa, multikultural dəyərlərə sadıqlığını, döyüş əməliyyatları zamanı belə humanizm prinsiplərini diqqətdə saxladığını göstərir. Bu gün biz bir xalq olaraq Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasından sonsuz qürur hissi keçiririk. Ordumuzun gücünün belə yüksək dəyərləndirilməsi təbiidir. Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan silahlı qüvvələri oğrular, əsgər yeməyini satanlar hesabına formalaşmış, fərarilərdən, qorxaqlardan ibarətdir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Dünya hərbi tarixində görünməmiş qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabıt şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbiçilərinin dönlüküyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu övladlarının meyitini ala bilməyən ermənilər özləri belə təsdiqlədilər”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, 44 gündə Azərbaycan xalqı yeni tarix yazdı: “Bu tarixin hər bir səhifəsi gələcəyə işıq salır. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda quruculuq-abadlıq işləri həyata keçirilir. Xalqımız Böyük Qayıdışı gözləyir. Amma bu sevincimiz bizə ermənilərin törətdikləri vəhşilikləri unudturmamalıdır. Müasir dövrün informasiya müharibəsi dövrü olduğunu nəzərə alaraq təbliğat işimizi daha da gücləndirməli, erməni faşizminin əsl simasını dünya ictimaiyyətinə çatdırmalıyıq. 44 günlük İkinci Qarabağ müharibəsi görməyən gözləri, eşitməyən qulaqları açsa da fürsət düşdükcə prinsiplərə sadıqlıqdan yararlanaraq ikili yanaşmalarından maraqları naminə bəhrələnməyə çalışan dünyanın aparıcı dövlətləri hərdən bu yanaşmaların hansı ədalətsizliklərə, haqsızlıqlara yol açdığını fərqi hissə edirlər. Azərbaycan Vətən müharibəsinin gedişində də təzyiqlərə məruz qaldı, hətta bir çox ermənipərəst dünya gücləri tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gətirildi. Bu sanksiyaların tələb edən, eyni zamanda, bunun əleyhinə olub Azərbaycanı müdafiə edən dövlətlərə diqqət yetirməklə illərdir münafiqsinin həllində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupunun həmsədrləri statusunda bu dövlətlərə həvalə edilməsinə sadəcə təəssüf etmək olar”.

V.Rəhimzadə daha sonra bildirib ki, informasiya müharibəsinin davam etdiyi hazırkı dövrdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfə olacaq. Bu baxımdan ki, faktlar bura üz tutan hər kəsə ekspozatlar vasitəsilə çatdırılacaq. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü əsasında qısa zamanda açıq səma altında salınan park həm insan amilinə verilən dəyərə uyğun olaraq vətəndaşlarımızın tarixin yeni səhifəsini öyrənmək üçün mənbə olacaq.



Ağabəy Əsgərovun anası haqq dünyasına qovuşdu

“S” qəzetinin keçmiş baş redaktoru Ağabəy Əsgərovun anası Qönçə xanım vəfat edib. Qəzetimizin 30 illik tarixi boyunca ilk nömrəsindən etibarən hər nüsxəsini oxuyan, bütün nömrələri şəxsi arxivində əbədiləşdirən Qönçə xanım daim “Səs” qəzetinin redaksiya heyəti ilə sıx əlaqə saxlayıb, Ulu Öndər Heydər Əliyev irsini və ideologiyasını yaşadan tarixi mətbu orqana öz sədaqətini nümayiş etdirib.

Qönçə xanım həm də əsl azərbaycanlı ziyalı, anası kimi şərəfli ömür sürməklə gənc nəsillərə örnək kimi tanınıb. “Səs” Media Qrupunun kollektivi, başda media qrupun baş redaktoru Bəhruz Quliyev olmaqla mərhumun ailəsinə səbr diləyir, dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin!

Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya və İran Dağlıq Qarabağda münafiqsinin uzunmüddətli siyasi-diplomatik tənzimlənməsinin vacibliyini müzakirə edib və bu prosesdə region ölkələrinin oynaya biləcəyi rolunu nəzərdən keçirib. SİA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.



Nazir bildirib ki, tərəflər Rusiyanın vasitəçilik səyləri nəzərə alınmaqla Qarabağdakı vəziyyəti müzakirə edib: “Biz münafiqsinin fəsadlarının aradan qaldırılmasının və ümumilikdə münafiqsinin Azərbaycan və Ermənistan xalqlarının maraqlarını çərçivəsində ədalətli əsasda uzunmüddətli siyasi-diplomatik tənzimlənməsinin vacibliyini vurğulamışıq, eləcə də region ölkələrinin bu prosesdə oynaya biləcəyi rolunu nəzərdən keçirmişik”.

ŞOK: ABŞ-da koronavirusa qarşı yaradılan mikroçip insanları izləyəcək!

Pentaqonda çalışan alimlər koronavirusla mübarizə məqsədilə yeni mikroçip yaradıblar. SİA Amerika mediasına istinadən xəbər verir ki, mütəxəssislər yaradılan çipin yoluxma şübhəsi mövcud olan hər kəsin bütün hərəkətlərini izləmək məqsədilə daşdığını açıqlayıblar. Belə ki, bu mikroçip insanlarda COVID-19 virusunu əvvəlcədən müəyyən edə biləcək.



“Onu dərinizin altına yerləşdirirsiniz və sizə bədəninizdə hansı kimyəvi reaksiyalar olduğunu göstərir. Bu siqnal sabah simptomların üzə çıxacağını göstərir”, - deyər Pentaqondan bildirilib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin bu açıqlaması həm Amerika, həm də dünya ölkələrində ictimaiyyət tərəfindən qəzəblə qarşılanıb. Analitiklər bu əməliyyatın insanları nəzarət altına almaq və idarə etmək məqsədi daşdığını bildirirlər.

Elçin

İslami dəyərlər bizi saflığa, təmizliyə sövq edir

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasəti, qətiyyətli iradəsi sayəsində yeni zəfərlər qazanan ölkəmiz multikultural dəyərləri təşviq edir, dünyanı həmrəyliyə dəvət edir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ekstremizm, radikalizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və islam dünyasının inkişafına öz töhfəsini verir. İnkişaf dövrünü yaşayan Azərbaycan mövcud olan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib.



Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrildiyindən, bu gün ölkəmiz dini tolerantlığın ünvanı olaraq da dünyada tanınır. Müxtəlif dini mənsubiyyətə malik insanların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss etməsi də Azərbaycanda tolerantlıq mühitinin əsas göstəricisidir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşmış. Azərbaycanda dövlətin dəstəyi ilə sinaqoqlar, məscidlər, kişələr tikilib, bərpa olunub və bu, davam etməkdədir.

Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayır və hüquqları tam təmin edilir, müqəddəs hesab olunan milli-dini bayramların keçirilməsinə yüksək şərait yaradılıb. Müstəqil dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Bildiyimiz kimi, aprelin 14-dən orucluq ayı başlanılır. Belə ki, 1442-1443-cü hicri-qəməri (2021-ci il miladi) təqvimini ilg Azərbaycan ərazisində təzə Ayın görünməsi 13 aprel tarixində baş verdiyindən Ramazan ayının 1-i 2021-ci il 14 aprel tarixindən başlaması təsdiqlənmişdir. Odur ki, 2021-ci il 14 aprel tarixini Ramazan ayının birinci günü kimi qəbul edilir. Oruc tutmaqla inancılı insanlara mənəvi-ruhi ucılığın, əxlaqi saflığın fərhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşayırlar. Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları

gözləniyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərzində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş olacaq. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə biləcəklər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək firsəti qazanacaqlar. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.

Bildiyimiz kimi, QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva qəbul edib. Fətvada deyilir: "Müqəddəs Kitabımız "Qurani-Şərif"də Allah-Təala bizlərə buyurur: "Sizlərdən (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar..." (Bəqərə,185). Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını, o cümlədən ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-Təaladan ibadətliyimizin və dualarımızın qəbul olunmasını diləyirik. Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq daxil olan məktubuna əsasən bu il üfūqümüzde Hilalin (tezə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 2021-ci il 14 aprel tarixinə təsadüf edəcək. Biz bu ilin Ramazan ayına qalib xalq, 30 illik işğala son qoymuş Vətən müharibəsində Zəfər çalmış millət kimi qədəm qoyuruq. Bizə bu səadəti yaşatdığına görə Azərbaycan dindarları

Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəyliyinə, dövlət-xalq birliyinə güvənən Müzəffər Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə hər zaman dualar, qələbələrimiz üçün Uca Allaha həmd-sənalar edirlər. Fətvada deyilir: "Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizə Allah-Təaladan rəhmət, qazilərimize şəfa diləyirik. Ərazi bütövlüyümüzün bərpa olunması, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin edilməsi, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraitinin qurulması və vandalizmə məruz qalmış dini məbədlərin, o cümlədən məscidlərin bərpası istiqamətində fəvqəladə zəhmətlərinə görə Müzəffər Liderimiz Zati-aliləri Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir və onlar üçün xeyir-dualar edirik".

O da qeyd olunur ki, bu ilki Ramazan ayına bütün dünyada hələ də sənəgiməyən virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu belanın aradan qaldırılması yönündə dövlətimizin böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksınlaşma tədbirlərini dəstəkləyirik. Vaksınlaşma özümlüğün və etrafımızdakıların səhhəti baxımından həyatı zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksəldin alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksın vurdurması orucu batil etmir. Yoluxmaların artma təhlükəsi olduğundan xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsi tövsiyə edilir, İftar süfrəsinin hər kəs evdə yalnız ailə üzvlərinin iştirakı ilə açması tövsiyə olunur.

Zümrüd BAYRAMOVA

Hərbi Qənimətlər Parkı Ordumuzun gücünü özündə əks etdirir

Hərbi Qənimətlər Parkının yaradılması İkinci Qarabağ müharibəsində Ordumuzun gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini sübuta yetirən məqamları özündə əks etdirir. Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə erməni ordusunu darmadağın edib. Bu fakt Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkında özünün real mənzərəsini göstərir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.



S.Fətəliyeva deyib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsinə zəruri edən bir sıra amillər var. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.

Həmçinin beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həlli ilə əlaqədar qəbul etdiyi sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində hüquqi baza rolunu oynadı. Xüsusilə, Qələbənin əldə olunmasında xalqımızın Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu Qələbəmizi şərtləndirən amillər sırasındadır.

Deputatın sözlərinə görə, ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənar saxlanıldı. Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran mənəşində xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən erməni ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistanı kömək edə bilmədi. Hərbi Qənimətlər Parkında Ermənistan ordusunun acınacaqlı durumu özünün əksini tapır.

Deputat qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində yeni müharibə nümunəsi dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.

"44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbiçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. Ermənistanın ideoloji əsası özəlirini mədəni, böyük sivilizasiyaya aid olan xalq kimi, müsəlman ölkəsi olan Azərbaycanı isə vəhşi ölkə kimi qələmə vermək və beynəlxalq ictimai rəyde adekvat rəyin formalaşdırılmasına nail olmaq idi. Lakin işğal altında olmuş ərazilərin mənzərəsi bunun tam əksini göstərdi. Bütün dünya bundan sonra da Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumatlandırılacaqlar. Eyni zamanda, Bakıdakı Hərbi Qənimətlər Parkı özündə işğalçı Ermənistan ordusunun sonunu ifadə edən bir tarix yaşadacaq", - deyər Sevinc Fətəliyeva vurğulayıb.

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Belə ki, daha 2 şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz Sübhan Məmmədlinin Bakı şəhərində doğulan övladı Sübhanənin, şəhidimiz Amin Rüstəmovun Gəncə şəhərində doğulan övladı Şöhrətin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzəri-

“YAŞAT” daha 2 şəhidin övladına hesab açır



nə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan



sonra toplanan məbləği öz hesabından çıxara biləcək. Qeyd edək ki, bankla ana

arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya dəyişə bilər. Allah şəhidlərimizə rəhmət etsin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yaşat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Seyfəddin Əliyev: “11 aprel xalqın Prezidentə inamının, güvəninin müəyyənləşdirildiyi tarixdir”

“11 aprel 2018-ci il seçkisi xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixdir. Bu tarixdə xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. 11 aprel tarixdə xalq müdrik bir seçim edərək cənab İlham Əliyevi növbəti dəfə Prezident seçdilər. Xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirdi.



Seyfəddin Əliyev bildirib ki, xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan 2018-ci il 11 aprel tarixli prezident seçkisindən 3 il keçir: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” - deyən dövlət başçısı bu son 17 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tariximizin növbəti şanlı səhifəsinin ilk sətirlərinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnamasının başlanğıcına çevrildi. “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qüdrətli dövlət olmamışdır. Bunu biz yaratmışıq. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir. Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir” - deyən dövlət başçımızın bu sözləri, əslində, Prezident İlham Əliyevin 17 illik fəaliyyətinin ümumi icmalı, qısa hesabatıdır.

Və xalq da 2018-ci il 11 apreldə keçirilən prezident seçkilərində düzgün yolla irəliləyən liderinə, istiqlalımızın bayrağına, tarixin ən möhtəşəm Azərbaycanını yaradan Prezident İlham Əliyev cənablarına qarşıdakı 7 il üçün xeyir-duasını, dəstəyini verdi... Prezident İlham Əliyev xalqın xilas-karı olmağı bacardı”.

S.Əliyev onu da vurğulayıb ki, Prezident İlham Əliyev öten 17 il ərzində millətimiz üçün ən ağırlıq bəla olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsiplial mövqeyini hər zaman belə ifadə edib: “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdır. “Qarabağ Azərbaycandır və nida”. Nəticədə, Azərbaycan xalqı hal-hazırda tarixinin ən əlamətdar günlərini yaşayır. Xalqımızın müdafiəsində dayanan Prezident 2020-ci ilin oktyabrın 4-ü xalq müraciətində bu məsələlərə toxunaraq qeyd edirdi: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir”. Prezident bu illər ərzində verdiyi sözlərə əməl etdi. O, Ermənistan və onun havadarlarına etdiyi xəbərdarlıqlarının boş söz olmadığını 44 günlük müharibə ərzində sübut etdi. Nəticədə, noyabrın 10-da Nikol Paşinyan 2016-cı ilin aprelindeki Serj Sarkisyanın hərəkətini təkrarlayaraq Azərbaycan dövləti, Azərbaycan Ali Baş Komandanı, Azərbaycan xalqı qarşısında diz çökdü! Bir daha bütün dünya gördü ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. O, sözün həqiqi mənasında tam müstəqil dövlət qurmağı bacardı”.

“Hərbi Qənimətlər Parkı”nın yaradılması qürurvericidir”

“Prezident İlham Əliyevin “Hərbi Qənimətlər Parkı”nın açılışında iştirak etməsi qürurverici bir məqamdır. Bu çox böyük hadisədir. Çünki erməni ordusunun məğlub edilməsi bir yana, onlardan böyük miqdarda qənimətlər götürülməsi və onun açıq havada muzeyinin yaradılması, mənim zənnimcə, gələcək nəsillərin tərbiyəsində misilsiz rol oynayacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.



Onun sözlərinə görə, Prezident İlham Əliyev “Hərbi Qənimətlər Parkı”nın açılışında müharibə ilə bağlı, həm də Şuşa ətrafına düşən “İsgəndər” raketləri ilə bağlı fikirlərini söylədi:

“Prezident İlham Əliyev bildirdi ki, bütün bu hadisələr, bu cür muzeyin ya-

radılması da tariximizin qürurverici səhifələrindəndir. Biz 44 günlük müharibə dövründə erməni hərbi maşınının 85 faizini ya məhv etdik, bir hissəsini isə hərbi qənimət kimi ələ keçirdik. Bütün bunlar Azərbaycan ordusunun bir zəfər yolunun ayrı-ayrı hissələri kimi tariximizə möhkəm həkk olunacaq. İnsanlarımızın qürur qaynağı kimi gələcək nəsillər tərbiyəsində önəmli rol oynayacaq. 44 günlük parlaq qələbə ilə dünya birliyi bir daha gördü ki, Azərbaycan dövləti böyük gücə, qüdrətə malikdir”.

Gülyana

Ermənilər yeni “günahkar” axtarışında...

Deyəsən, ermənilər bu dəfə “milli əhdlərinə” naxələf çıxırlar. Yəni, Donbasda ehtimal olunan müharibədə kimin üstələyəcəyini gözləmədən, elə indidən “ruslar əleyhinə təbliğata” başlayıblar. Əslində, mən onların nəyə isə ümidləndiklərini düşünürəm. Yoxsa ermənilər boş yerə özlərinə əl qatmazlar. SİA bunu erməni mənbələrinə istinadən dərc edir.



Hazırda hələ də son müharibədəki məğlubiyyətin acı hissləri ilə əzələn ermənilər indi yenidən “günahkar” axtarışına çıxıblar. Təbii ki, bu da Ermənistandakı qərbpərəstlərə gözəl imkanlar yaradıb. Belə ki, yaranmış şəraitdən daha çox Qərb fondlarından səxavətlə qidalanan bəzi yerli erməni partiyaları yararlanmağa çalışırlar. Onlar, ermənilər arasında ilk olaraq, Rusiyanın Ermənistanə xəyanət etməsi fikrini yaratmağa çalışırlar.

“Niyə, Rusiya Azərbaycan hücumuna icazə verdi?”. Əslində, bu sual ermənilər üçün elə də müəmmalı sual olaraq qalmamalıdır. Təbii ki, ermənilərin hamısı olmasa da, bir çoxları Ermənistan KP MK-nın birinci katibi olmuş Karen Demirciyanın vaxtilə ermənilərə “...Azərbaycanın torpaq itkisi ilə heç vaxt barışmayacağına və itirdiyi torpaqları mütəlləq geri alacağı” barədə dediklərini unutmayıblar. Amma, nə etməli, bu biabırçı məğlubiyyəti kiminsə boynuna “ölçməli”, daxili “günahkar” məlum olsa da, ölkədən kənar da “günahkar” axtarmaq lazımdır.

Doğrudur, Qərbdə ermənilərin fransız

qardaşları, balaca erməni bacılarına, çətinliklə də olsa, haqq-ədalətin Azərbaycan tərəfində olduğunu başa sala “bildilər”. Bəs, belə olan halda ruslara nə deyəsən? Onların, erməniləri “müdafə etməmələri” bir yana, hətta biz ermənilərə verdikləri zibil hərbi avadanlıqlar da bir karam gəlmədi. Belə olan halda Rusiyanı “müttefiq” kimi qəbul etməyə dəyərmə? Təbii ki, yox!

Deyim ki, bu rusları Ermənistanda görmək istəməyənlərin fikirləridir. Amma qarşı, yəni gözləmə mövqeyində dayanan ermənilər başqa şey deyirlər. Onlar, rus əleyhdarlarına, vaxtilə onların İrəvanın mərkəzində rus bayraqlarını yandırılmalarını, KTMT Baş katibi Xaçaturova edilən basqını, Putinin İrəvana səfəri zamanı qəsdən protokol pozuntusu ilə çirkli fəndlər həyata keçirilməsini xatırladırlar. Onlara görə, bu siyahıya əlavə etmək üçün hələ çox şey var. Ermənistandakı “russevərlər” Qarabağın itirilməsini Qərbın qrant yeyən agentlərinə “qardaş” Rusiyaya qarşı böhtan atmaq, nifrət oyatmaqla yanaşı, ölkədə Qərb liberalizminin toxumlarını əkmək üçün əla bir şans verib.

Bu gün ehtimal edilən Donbass savaşında Rusiyanın qalib və məğlub duruma düşməsinin Ermənistandakı anti-Rusiya agentləri üçün ajiotaj faydalar vəd etdiyini bildiren “russevərlər” bunu Ermənistandakı Qərb agentlərinə əlavə stimül verəcəyini bildirirlər.

Ağasəf Babayev

Aramızda gizlənmiş vazgenlər, aşıtlar, aykanuşlar...

Tarix boyu düşmənlər aramıza öz agentlərini, satqın ünsürlərini yerləşdirməyi bacarıblar. Onlar bizimlə eyni suyu içib, çörəyi yeyib, amma sonra zamanı çatanda xəyanətlərini edib. Necə ki, 1920-ci ildə Əliheydər Qarayevlər, 1992-1993-cü illərdə Əli Kərimililər, sonrakı müddətdə Leyla Yunuslar, Xədicə İsmayıllar, Emin Hüseynovlar, Cəmil Həsənililər, Qənimət Zahidlər və başqaları dövlətə, xalqa zərbə vurmaq üçün üzərlərinə düşən missiyanı canla-başla həyata keçiriblər. Adları çəkilən məlum satqınların hamısı haqqında danışmaq fikrim yoxdur. Lakin bəzilərinə xatırlatmaq lazımdır.

Məsələn, xatırlayırınsınızsa, Xədicə İsmayıllı Ramil Səferovu “cinayətkar” adlandırmışdı. Ermənilər bundan gecə-gündüz Azərbaycana qarşı fakt kimi istifadə etmişdi, bu gün də edirlər. Yaxud, Leyla Yunusun nəvəsinin erməni olması haqqında da dəqiq informasiyalar var və 1993-cü ildə I Qarabağ müharibəsi zamanı onun ermənilərə məlumat ötürməsi də deyilir. Elə Emin Hüseynovun da anasının erməni olması haqqında da informasiyalar yayılmışdı. Emin Hüseynov və Xədicə İsmayıllı birgə tədbirdə Azərbaycan nümayəndə heyətinin çıxışı zamanı durub arxasını çevirməsini də yaddan çıxarmamalıyıq.

Zaman keçdikcə, erməni mövqeyində, yaxud qohumçuluğunda olanlar özlərini ələ verirlər. Elə 44 günlük Vətən müharibəsi dövründə, ondan sonrakı müddətdə də biz bunun şahidi olduq.

Xocalı soyqırımını, Qarabağın işğalını unudub erməni leşlərinə “şəhid” deyənlər də üzə çıxdılar. Mübariz İbrahimovu təhqir edib, erməniləri “şəhid” adlandıran Nərim Şahmarzadələr, Əmrax Təhməzovlar, Altay Göyüşovlar da artıq missiyalarını həyata keçirməkdədirlər. Səbəb nədirsə, onlar azərbaycanlıların qanına əli batmış erməni leşlərinin kaskalarının nümayiş olunmasını “faşizm” adlandırırlar. Çox maraqlıdır ki, bircə dəfə də olsun görmədik ki, bu adları çəkilən erməni ünsürlər Ermənistanın Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə törətdiklərini faşizm adlandırsınlar. Amma başqa vaxt özlərini xalqın maraqlarını düşünənlər kimi qələmə verirlər.

Artıq zamanıdır ki, ictimaiyyətimiz bu cür ünsürlərə susmasın. Bu gün bunların sayı 2-3 nəfərdir. Amma biz susduqca onların sayı artacaq. Bu səbəbdən də hər bir azərbaycanlı Vətənin milli təhlükəsizliyi haqqında düşünməlidir. Ən əsası isə cənab Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında dediyi kimi “Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz”. Bunu həm erməni faşistlərinə, həm də içimizdəki vazgenlərə, aşıtlara, aykanuşlara aid etməliyik...

Ramil Vəlibəyov



Narmin Shahmarzade

Şimdi · 0

Ölən adamların dəbilqələrini nümayiş etdirmək məsciddə donuz saxlamaqdan qat-qat bətr təhqirdir; faşizmdir. Faşistin buynuzu olmur ki.

Amrah Tahmazov

5 s · 0

Şahid olmuş erməni əsgərlərinin dəbilqələrini gətirib düzülür Bakının mərkəzinə. Daşatlı fotodu. Bu parkın ideyasını verən çox alçaq adamdı..

Altay Göyüşov

7 s · 0

Çox qıyan xatırdan keçib ki, düşməni kəllələrindən dağ düzəltsin, divar hərsün



Azərbaycan aşiq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı

Azərbaycan ədəbiyyatı çoxəsrlik yol keçərək zamanla cəmiyyət arasında olan realıqları özündə cəmləşdirmiş, insanlıq, humanizm prinsiplərini real lövhələrlə təcəssüm etdirmişdir. Bu ədəbiyyatı yaradan, yaşadan və zaman, insanlıq meyarlarını, cəmiyyətdəki prosesləri diqqətə çəkən nümayəndələri - görkəmli yazıçı və şairlərimiz olmuş, bədii nümunələri ilə Azərbaycan sərəvətini, irsini bədiiləşdirərək dünyaya klassikasında yerini qazandıra bilmişdir. Kimlərin həyat səhifəsi vərəqlənmir bu yaşanan tarixdə.

Nizamilər, füzulilər, qətran təbrizilər, nəsimilər, xaqanilər yetişdirən bu torpağın hər bir qələm sahibi vətənin gələcəyi, onun insanların firavan həyatı naminə söz seltənətində imzaların atmışlar. XIX-XX əsr Azərbaycan ədəbi mühiti də bir sıra qüdrətli sənətkarlar Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşiq Pəri və başqalarını yetirmişdir. Belə nurlu insanlara qarşı hər zaman xalq məhəbbəti olmuş və əsərləri əldən-ələ keçərək diqqətlə mütaliə edilib, tədqiq belə olunmuşdur. Müasir dövrümüzdə Azərbaycan ədəbiyyatı tarixinin yaradıcıları olan simalara diqqət xüsusilə artmışdır. Bildiyimiz kimi, Aşiq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İham Əliyev Sərəncam imzalayıb. 2021-ci ildə Azərbaycan aşiq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustası Aşiq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu Sərəncam Azərbaycan ədəbiyyatına, söz sənətinə dövlətimizin qayğı və diqqətidir.

Xatırlatmaq yerinə düşər ki, milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorunması və onların YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na salınması Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin nəticəsidir. Aşiq sənətinin də YUNESKO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınmış mənəvi sərvətlərimizə məhəbbətdir.

Sərəncamda qeyd olunduğu kimi, Aşiq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Aşiq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədərbilənliklə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyi məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustasının respublikamızda və onun hüduqlarından kənardə 150 illik yubiley mərasimləri keçirilərkən əla-mətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşiq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdır. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılma da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşiq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Aşiq poeziyasının, ümumən ədə-

Dövlət başçısının qüdrətli söz ustası Aşiq Ələsgərin anadan olmasının 200 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam ədəbiyyatımıza, söz sənətinə dövlətimizin qayğı və diqqətidir



biyyatımızın ən uca zirvəsi sayılan böyük ustamız Aşiq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı ədəbiyyatımızda xüsusi mərhələ təşkil edir. Aşiq Ələsgər bir böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərinə, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmişdir. Onun əsərlərində Azərbaycan təbiəti, onun dağları, düzləri, çayları, gölləri, bulaqları, göy yaylaqları bütün etri, tərəvəti və gözəlliyi ilə öz əksini tapmışdır. Elə bu səbəbdən də onun bizə gəlib çatan zəngin yaradıcılığı özündən sonra gələcən istedad sahiblərinin - şairlərin, aşıqların, bəstəkarların, xanəndələrin, müğənnilərin, rəssamların diqqətini çəkmiş, hər kəs öz imkanı daxilində bu böyük sənətkara öz töhfəsini vermişdir.

Aşiq Ələsgərin tərcümeyi-halından məlumdur ki, o, 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Ailəsi böyük olduğundan Alməmməd kişi Ələsgəri 14 yaşında Kərbəlayi Qurban adlı bir varlıya nökrə vermmiş, Ələsgər onun heyətində 4 il nökrəçilik etmişdir. Aşiq Ələsgər xüsusi təhsil ala bilməmiş, sənətin sirlərini el sənətkarlarının və ağsaqqalların yanında öyrənmişdi. İlk şeirini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Aşiq qoşmalar, təcnislər, gəraylılar, dodaqdəyməzlər yazıb, onları şövqlə sazda ifa etmiş, dastanlar söyləyən aşiq olmuşdur. O, aşiq sənətini müəllimi - böyük ustad Aşiq Alıdan öyrənmişdi. Aşiq Alının yanında şeyirdlik edən Ələsgər aşiqlik sənətinin sirləri ilə bərabər ondan ədəb və mərifət qaydalarını da öyrənmişdir. Şeyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə ilə yanaşı İrəvanda, Naxçıvanda, Qazaxda, Qarabağda, Gəncədə də məşhurlaşmış, Göyçə aşiq məktəbinə rəhbərlik etmişdir.

Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşiq Ələsgər təkə Azərbaycanca yox, Türkiyədə, İranda və Dağıstanda da ustad sənətkar kimi tanınmışdır. 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan Aşiq Ələsgər sonra Tərtərə köçmüş, bir neçə ay da

orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. O gözünü açıb gördüyü doğma yerlər: Srinər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün çox darıxdı. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırılı günləri arxada qalmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşiq evdə oturmaqdan darıxdı, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayıb, dünya, həyat barədə düşüncələri kədərlənirdi:

Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdənim, məzar yoldaşım.

Gor deyə tərənir bələli başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşiq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu Ağkilsə kəndində vəfat etmiş və burada da dəfn edilmişdir. Lakin Dağlıq Qarabağ münafişəsi ilə əlaqədar olaraq 90-cı illərin əvvəllərində Azərbaycanın böyük aşiq-şairinin qəbri ermənilər tərəfindən vəhşicəsinə yerlə yeksan edilmişdir. Aşiq Ələsgərin sözlərinə yüzlərlə mahnı və romanslar bəstələnmişdir. Aşiq Ələsgərin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilib. Onun adına küçə, mədəniyyət sarayı, respublika Xalq Yaradıcılığı evi fəaliyyət göstərir. O, xalq tərəfindən bu gün də sevhə-sevhə dinlənir.

Zümrüd BAYRAMOVA

Ruslara pensiya verilməyəcək?

Rusiyanın iqtisadiyyat Liseyinin mütəxəssisləri, ölkədə staj tələblərinin artması səbəbiylə, yaşa görə sığorta pensiyası ala bilməyənlərin sayının artacağına dair xəbərdarlıq edib. SİA bu barədə rus mətbuatına istinad edir. Mütəxəssislər ölkədə qeyri-rəsmi məşğulluğun təhlükəli həllə gəldiyini, əmək haqqının isə aşağı səviyyədə qaldığını bildirirlər.

"Rusiya əmək bazarının bu xüsusiyyətləri nəzərə alınaraq, staj və fərdi pensiya əmsalı üçün tələblərin artması məcburi pensiya sığortası sisteminin əhatə dairəsinin daralması riskini yaradır". Bunu da iqtisadiyyat Liseyinin əməkdaşları bildirir. Onların fikrincə, bu ölkədə yoxsulluğun artmasına təkən verəcək.

Qeyd edək ki, son illərdə Rusiyada pensiyadan imtina edənlərin sayı artmaqdadır. Məsələn, Rusiya Təqaüdçülər Birliyinin sədri Valeri Ryazanski hazırda bəzi rusların "obyektiv səbəblər" üzündən pensiyadan imtina etdiklərini bildirir. Səbəb isə pensiya qanunvericiliyindəki dəyişikliklərdir. Ryazanskiyə görə, bu gün Rusiyada bir çox insan köhnə qanunlara etibar edirdilər. Xatırladaq ki, köhnə qanunlara görə ödəmələri təyin etmək üçün beş illik təcrübəyə sahib olmaq kifayət idi.

Ağasaf Babayev



Gəlin-qayınana münasibətlərindəki problemlər SƏBƏBLƏR BU İMİŞ

Araşdırmalara görə, bu problemlə münasibət digərlərindən çox fərqlidir. Güzəşt və sülhdən uzaqdır. Qaynana probleminə tez-tez rast gəlinərsə də, bu adət-ənənəyə yüksək dəyər verilən ölkələrdə daha qabarıq özünü göstərir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, psixiatr Rıdvan Üney mövzu ilə bağlı məlumat verib:

1. Ana-oğul münasibətləri

Bizim kimi patriarxal cəmiyyətlərdə oğlan övladı sahibi olmaq qadın üçün güc deməkdir. Təbii ki, qadın, qaynana, bu gücü itirmək və ya paylaşmaq istəmir. Burada ən böyük rəqib gəlinədir və bu səbəbdən gəlinlə münafişə başlayır.

2. Həddindən artıq qoruyucu ana

Həddindən artıq qoruyucu bir ana, övladına zərər verəcəyindən narahat olduğu üçün oğlunu qorumaq üçün gəlinlə savaşıb.

3. Ər və ya arvadda yetkinliyin olmaması

Yetkin münasibət inkişaf etdirməyən insanlardan ailə münasibətlərini davam etdirmələrini gözləmək olmaz. Bu, gəlin və qayınana problemi üçün zəmin hazırlayır.

4. Birlikdə yaşamaq

Gəlin iqtisadi şərtlər, xəstəlik və ya cəmiyyətin gözləntiləri səbəbi ilə eyni evdə olduqda bu problemin qarşısını almaq çox çətindir. Gəlin və qaynana nə qədər anlayışlı olsalar da, birlikdə yaşadıqda problemlər qaçınılmazdır.

5. Gəlini tənqid etmək

Ər-arvad münasibətlərində ana davamlı olaraq gəlinin oğluna münasibətinə görə oğluna haqq qazandıraraq mübahisələrə səbəb olursa bu heç yaxşı hal deyil.

6. Xidmət gözləməsi

Evliliyə gətirilmiş şəkildə yaşayan ifrat qayınana, davamlı və şişirdilmiş şəkildə gəlinə xidmət gözləmək, edilənləri bəyənənmək kimi problemlər yaradır. Beləliklə münasibət həll olunmaz hala gəlir.

7. Təcrübəsizlik

Evliliyin ilk mərhələlərində, six ailə yığıncaqları, gəlinin evinə gəlmək və onlara "yox" deyə bilməmək də gələcək problemin müjdəçisidir. Kifayət qədər təcrübəsi olmayan, yeni evlənmiş cütlük ailə olmağın ilk qaydası, ailənin məxfiliyinin olduğunu bilmir.

8. Kişinin məsuliyyətsizliyi

Kişinin həyat yoldaşına məhəl qoymaması və ya onu görməməzlikdən gəlməsi də gəlin-qaynana probleminə səbəb olur. Bu problemi gərən kişinin heçnə olmamış kimi davranması problemi daha da dərinləşdirə bilər.

9. Dəyişən münasibət

Zaman keçdikcə münasibətlərdə fərqlər yaranır. Qaynana öz qaynanasından öyrənən qayınana ilə çox problemlər yaşanır.

10. Oğul və ya ər?

Problemlərin həlli əsnasında həyat yoldaşları ilə qarşılıqlı yaşayın bir çox kişi, onu hər yolla qəbul edən və münafişə etməyən təkə anasına haqq qazandırmaya başlayırsa, problem daha da ağırlaşır.

11. Uşaq baxımı

İşləyən qadınları uşaq baxımı üçün qaynanadan kömək alır. Bununla da gəlinlə daha çox ziddiyyət yaranır.

Ayşən Vəli



“Əsir”ə çevrilən terrorçular - Ermənistanın yeni şousu

Ermənistan hakimiyyəti və cəmiyyəti reallıq hissini itirib. Bu ölkənin rəhbərliyi girov, əsir, terrorçu və cinayətkar terminlərinin fərqlərini bilərəkdən qarışıq salır. Bir müddətdir ki, Ermənistan hökumətinin, Müdafiə Nazirliyi və dövlətin başqa qurumlarının binaları qarşısında hakimiyyət rəsmiləri ilə Qarabağda itkin düşən, ölənlər, əsir və girov düşənlərin qohumlarının aksiyaları keçirilir. Rəsmi Yerevan noyabrın 10-da imzalanan bəyanatın şərtlərini yerinə yetirməkdənsə, diqqəti bu istiqamətə yönəltməyə, bununla da bəhs etdiyimiz sənəddəki öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır.



Azərbaycan noyabr bəyanatındakı öhdəliklərini yerinə yetirir. Sənədin 8-ci maddəsində bu məsələlər nəzərdə tutulub: “Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də keçirdiyi mətbuat konfransında deyib: “Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Rəsmi Bakı öhdəliklərinə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistanla təhvil verib. Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistanla təhvil ve-



rib”. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir, antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. C.Bayramov vurğulayıb ki, bəyanat imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir.

Ermənistanda əsgər valideynləri övladlarının Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsinə davamlı olaraq etiraz, bu regionda saxlanılan Ermənistan ordusunun hərbiçilərinin isə ölkəyə qaytarılmasını, təxris olunmasını tələb edirlər. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan və ölkənin başqa rəsmiləri, müxalifət liderləri isə bu məsələdən bir qayda olaraq bəhs etmir, cəmiyyətin bu haqlı tələblərini görməzliyə vururlar. Ermənilər hələ də bu suallara cavab axtarmaq istəməzlər: “Ermənistan əsgəri, hərbiçisi, silahlısı Azərbaycanda niyə ölüb?”, “Onlar Qarabağda niyə itkin, əsir düşüb?”, “Hərbiçisi və ya mülki vətəndaşlığından asılı olmayaraq, Ermənistan vətəndaşı Azərbaycan ərazisində niyə terrorçuluq fəaliyyəti ilə məşğul olur?” və s. Ermənistan cəmiyyəti bu suallara obyektiv cavab tapmayanadək müstəqil ola bilməyəcək, inkişafdan geri qalacaq, regional təhlükəsizliyin təhdidi mənbəyi olacaq.

Azərbaycana qarşı “əsir, girovların qaytarılması”



ilə bağlı hay-küy salan, şüvən qoparan Ermənistan hakimiyyəti bəyanatın 4-cü və 7-ci maddələrini yerinə yetirməyib. 4-cü maddədə bildirilib: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...”. Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgədə öz yerini möhkəmləndirsə də, Ermənistan silahlıları hələ də Azərbaycan torpaqlarındadır. Bu maddənin icrasını Rusiya da Ermənistanla tələb etmir. Rusiya sülhməramlıları gedən və getməyən erməniləri Qarabağa daşıyıb qurtarıb. Ancaq azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması üçün bəyanatın uyğun 7-ci maddəsinin icrası ilə bağlı görülən işlər yetərli sayılmır. Həmin



maddədə deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu istiqamətdə yalnız Azərbaycan tərəfi əməli addımlar atır. Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi başlıca şərtidir. 30 il ərzində Ermənistan və havadarları Azərbaycanın işğal altında olan ərazilərinə mina “əkiblər”. Basdırılan minaların xəritəsi isə Ermənistanda və onun sponsorlarındadır. Təəssüf ki, çoxsaylı tələb və etirazlara baxmayaraq, qarşı tərəf bunu görməzliyə vurur. Noyabrın 10-dan indiyədək minaya düşüb ölənlər və xəsarət alanlarla bağlı BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Bəy-nəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, münafiş bitəndən bəri 9-u mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib, 8-i mülki şəxs olmaqla, 85-dən çox vətəndaş ağır yaralanıb.

Ermənistanın basdırdığı minaların partlaması nəticəsində Azərbaycan vətəndaşlarının həyatlarını itirməsi və ya xəsarət alması atəşlərin pozulması anlamına gəlir. Onların və havadarlarının bu əməli bəyanatın müddəalarını icrasını ləngidir, onun həyata keçməsinə mane olur. Ermənistan hakimiyyəti, onu dəstəkləyənlər “əsir və girovların qaytarılması” kimi mövcud olmayan, “xristian abidələrinin qorunması” kimi az əhəmiyyətli məsələlərlə bağlı açıqlama versələr də, bəyanatın bəhs etdiyimiz müddəalarının icrasından və minaların basdırıldığı ərazilərin xəritəsinin verilməsindən danışırlar. Bu susqunluqla Ermənistanın Azərbaycan ərazisindəki pozuculuq fəaliyyətini dəstəkləyir, terrorçuları müdafiə edirlər.

Sədrəddin İsmayılov

Mikael Minasyan: “İnsanları eşşək hesab etməyi buraxın”

“**S**iz öz susmaq və siyasətdən kənar qalmaq hüququnuzdan istifadə etdiyiniz kimi, Qaçık Sarukyan da bir toy və atəşfəşanlıq təşkil etmək hüququndan istifadə edir.” SİA xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook səhifəsində yazıb.



“Əvvəllər Nikola səs verən əziz həmvətənlərimiz, indi qışqırmaqdan boğazınızı qopardığınız zaman, Yerablurdan ürək ağrıdan fotosəkilləri Facebookda yerləşdirdiyiniz halda və ya Qaçık Sarukyanın ailə hadisəsi ilə əlaqədar əsəbi qeydlər etdiyinizdə, sizə xatırlatmaq istəyirəm ki, bu, sizi şəfəverici si ilə təmin edən həmin Sarukyandır.

Xatırladım ki, Sarukyanın əvvəlki şənliyində Nikol öz ailəsi ilə birlikdə fəxri qonaqlar idilər. Sizi bu qədər qəzəbləndirən hər iki hadisə məhz onunla birgə baş verib. “Mənim addımım”-dan olan lazımsızlar da şənlik zamanı gördüyünüz kimi oxuyub rəqs ediblər. Bu dəfə susurlar, çünki tapşırılıb ki, sussunlar, mərasimi kormamasınlar, əksinə, müxalifətə qarşı narazılıq dalğası yaratsınlar. Hörmətli müxalifətçilər, indi bayram sizə aid edildiyi üçün niyə əsəbləşdiniz? Çiçəklənən Ermənistan hərəkatının üzvü deyilmi? Sarukyan Nikol ilə seçkilərdə iştirak haqqında bir razılığa gəldikdə, Nikolun başçılıq etdiyi dövrə və Nikolayın təkə düzəliş etdiyi Seçki Məcəlləsində hərəkatın mövqeyini ifadə etdimi? Elə deyilsə, niyə tərkibdə qalmağa davam edir? Nəticələrini başa düşmədik deməyin, yeri gəlmişkən, toya hər iki düşərgənin nümayəndələri qatılmışdı.

Hörmətli hərbi əsirlərin, itkin düşən və ölənlərin valideynləri! Yalnız sizin danışmaq hüququnuz var, amma nəhayət başa düşün ki, susmaq və “siyasətdən kənar” olmaq hüququnuzdan istifadə etdiyiniz üçün öz növbəsində Qaçık Sarukyan bir toy təşkil etmək hüququndan istifadə edir və atəşfəşanlıq yaradır.

Hörmətli Cəmiyyət! Əksəriyyətiniz Ermənistanda müharibə, xəyanət, məğlubiyyət olduğunu və ölkənin problemində olduğunu artıq “unutduğunuzdan”, bu səbəbdən toy təşkilatçısından başqa bir şey gözləməyin. Sizinlə onlar eyni hüquqlara malikdirlər. Xatırladım ki, Ermənistanda hətə qəhət anı gəlib. İnsanları eşşək yerinə qoymağı, eşşək hesab etməyi və özünü müqəddəs kimi göstərməyi buraxın”, deyər Mikael Minasyan öz sosial şəbəkə hesabında yazıb.

İnam Hacıyev

Yoluxanların sayı artdı

Azərbaycanda dünən koronavirus infeksiyasına 2457 yeni yoluxma faktı qeyd olunub, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 34 nəfər “COVID-19”dan vəfat edib.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 13.04.2021
Ümumi yoluxanların sayı	289601
Yeni yoluxanların sayı	2457
Ümumi sağalanların sayı	253762
Yeni sağalanların sayı	2002
Aktiv xəstə sayı	31861
Ümumi vəfat sayı	3040386
Ümumi vəfat sayı	3978
Yeni vəfat sayı	14254
Yeni vəfat sayı	34

Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir

Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir. SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi sözü sosial sığorta nömrəsi ilə əvəz edilir.

Qanuna dəyişiklikdə qeyd olunur ki, Azərbaycan Respublikasında sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılmışdır.

Bu sahədə islahatların davamı olaraq fərdi uçot sisteminə qanunvericilik bazasının təkmilləşdirilməsi və sadələşdirilməsi, eləcə də müasir dövrdə öz aktuallığını itirmiş müddəaların qanunvericilikdən çıxarılması zərurəti yaranmışdır. Belə ki, qanunvericilikdə mövcud olan bəzi istisnaların mövcudluğu, fərdi uçot sisteminə proseslərin bütövlükdə elektronlaşdırılmasına mane olur.


Bu baxımdan, “Dövlət sosial sığorta sisteminə fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun bəzi maddələrinə dəyişiklik edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrində də dəyişikliklərin edilməsi zərurətini yaradır. Qeyd olunanlara əsasən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişiklik fərdi uçot sisteminə müvafiq məlumatların çevik əldə edilməsini və əlavə xərclərin azaldılmasını nəzərdə tutur. Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilir.

Aysel Məmmədova

Xalq Cümhuriyyətinin xain "davamçıları"

Yaxud, bir zamanlar AXC hökuməti İrəvan və Zəngəzuru düşmənə vermişdisə, Qarabağı da Xalq Cəbhəsi ilə Müsavat erməniyə peşkəş edib - tarix təkrarlansa da unudulmadı!

Bu gün özlərini Xalq Cümhuriyyətinin "davamçıları" kimi zorla ictimai rəyə sırayan Xalq Cəbhəsi və Müsavat partiyalarının zaman-zaman, xüsusilə birillik hakimiyyətləri dövründə Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətləri bu gün də unudulmayıb. Lakin maraqlı faktlardan biri də budur ki, 1918-ci ildə az ömür yaşayan Xalq Cümhuriyyəti, daha dəqiq desək, həmin hakimiyyətin Milli Şurası son anda Zəngəzur və İrəvan olmaqla, tarixi torpaqlarımızın ermənilərə verilməsi prosesinə imza atmış oldu və bu xəyanət sonrakı illərdə Ermənistan dövlətinin Azərbaycana, həmçinin digər qonşu ölkələrə qarşı torpaq iddiaları ilə nəticəsini tapmış oldu. Məhz 1988-ci ildən vüsat alan növbəti erməniçilik tefəkkürü Qarabağ problemini qabartdı, ərazilərimiz işğala məruz qaldı.



dir - onlar xalq, dövlət, millət, azadlıq kimi məfkurələrdən yalnız öz kirli, xəyanət maraqları üçün sui-istifadə edirlər. Hətta əllərində imkan olarsa, açıq-aşkar şəkildə erməni maraqlarının müdafiəsinə qalxar, üstəlik Qarabağ və s. milli-dövlətçilik mövzularında öz satqıncılıq ideyalarını zəhərli toxum kimi ətrafa səpməyə başlayarlar.

"Artıq başlarına narıncı bantlar bağlamışdılar"

Təkcə siyasi partiyaların Qarabağa səfərləri zamanı bu iki partiya rəhbərliyinin həmin səfərə qatılmamaları, həmçinin 44 günlük müharibənin ilk günlərində siyasi partiyaların bəyanatlarını imzalamamaları da bu realığı bütün çıpaqlığı ilə isbat etməkdədir. Əslində, İlham Əliyev hakimiyyətinin Qarabağdakı işğal altındakı torpaqlarımızı azad edəcəyini yaxşı bilən, hətta illər əvvəl bilən bu qaragüruhçu və xainlər yığının hələ 2003-2005-ci illərdə zor, çevriliş və işğışaşlar yolu ilə yenidən öz satqın düşüncələri sayəsində iqtidara yiyələnəyə cəhd ediblər. Xarici ağalarının əmr və tapşırıqlarını qeyd-şərtsiz icra edən, onların qarşılarında diz çökməklə kirli maliyyələr qazanan cəbhəçi-müsavatçı cütlüyü yenə də xalqın onları rədd etməsi nəticəsində öz istəklərinə çatan bilmədilər. Prezident İlham Əliyev bu barədə danışarkən deyib: "Mənə qarşı çevriliş cəhdləri olmuşdur. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda "narıncı inqilab" təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi.

Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək. Mən bunu qoymurdum".

"Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar"

Bəli, xalq, dövləti sevən, onun uğrunda canını fəda etməyə hazır olan vətəndaş faktoru heç vaxt imkan verə bilməzdi ki, onlar yenidən hakimiyyətə yiyələnərək əllərində olan hər şeyi düşmən qüvvələrə satsınlar. O zamanlar Ulu Öndər Heydər Əliyevin ayaqları altında düşərək, xalqın hiddətindən qaçan, xilas axtaran bu qaragüruhçu hayharayçılar, görünür, həmin vaxtlarını unudublar. Amma unudublarsa da, dövlətimizin başçısı öz çıxışında həmin məqamı bir daha xatırladı: "Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərək Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondən bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir..."

...Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü".

Beləliklə, artıq xalq da görür və dərk edir ki, onun alternativsiz Lideri, Prezidenti və Müzəffər Sərkərdəsi İlham Heydər oğlu Əliyevdir və Onun ətrafında birləşən bu sarsılmazlıq Azərbaycanı daha böyük qələbə və zəfərlərə doğru aparacaq. Çünki qarşıda hələ görüləcək çox nəhəng işlər var və bu işlər ölkəmizin regionda və dünyadakı gücünü, qüdrətini daha da artıracaq.

Rövşən RƏSULOV

Eqoist insanlarla mübarizə yolları BUNLARDIR

Eqoistlik, başqasının düşüncələrindən və ehtiyaclarından asılı olmayaraq, yalnız öz ehtiyacları və düşüncələri barədə düşünmək deməkdir. Eqoistliyi özünü düşünməklə qarışdırmaq olmaz. Özünü düşünmək, sağlam bir davranışdır, ancaq öz düşüncəsi başqalarının ehtiyaclarına məhəl qoymadan həyata keçirilsə, bu eqoistlikdir.

SIA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, psixoloq Fundem Ece Kaykaç, eqoist insanlarla necə davranılacağına dair vacib məlumatlar verib.

Eqoistliyin səbəbləri nələrdir?

Onun sözlərinə görə, Eqoistlik uşaqlığımızda öyrənilmiş bir davranış ola bilər: "Uşaqlar izləmək və təq-

lid etməklə öyrənirlər. Eqoist davranış uşaq vaxtı nümunə götürdüyümüz insandan öyrənir. Bu səbəbdən uşaqlıq xatirələrimiz böyük əhəmiyyət kəsb edir".

Eqoist insanlarla necə yola getmək olar?

Eqoist insanlar öz ehtiyaclarını digər şəxsin ehtiyacından daha vacib hesab edirlər. Əməkdaşlıq tələb



edən məsələlərə uyğunlaşmaqda və tənqidləri qəbul etməkdə çətinlik çəkirlər. Bəs eqoist insanlarla necə davranılmalıdır? Bunun öhdəsindən gəlmək üçün əvvəlcə özümüzü çox yaxşı tanımalıyıq. Öz düşüncələrimizi, sxemlərimizi bilməliyik ki, onlarla məşğul ola bilək. Eqoist insanlarla münasibət qurmaq üçün onlarla məhdudiyətlər qoya bilirik. Bu sərhədləri təyin etməkdə çətinlik çəkirsənizsə, öz diaqramlarımıza baxmağın vaxtı gəlib deməkdir. Bəzi insan-

ların "qurban vermək, təslim olmaq" sxemləri var. Bu sxemlər "Niyə bizdə var? və ya "Bu sxemləri necə dəyişdirə bilərəm?"

Eqoist insanlar bir çox məsələdə sizi günahlandırır bilər. Belə hallarda öz fikirlərinizi bildirməkdən çəkinməməlisiniz. Özünüzdə davamlı olaraq altından götürərək izah etmərsinizsə, qarşı tərəf bu davranışına davam edəcək. Çünki, etdiklərinin doğru olduğunu düşünəcəkdir.

Eqoist insanlar istedikləri kimi olmadıqda üzərinizə gələ bilər. Bu zaman onunla onun dilidə danışmalısınız. Eqoist biri ilə söhbət edərkən, əslində, onun sizi dinləmədiyini kimi hallarla qarşılaşa bilərsiniz. Onlar yalnız, özlərinə sərf edən məsələlər haqqında danışmağı sevir. Bu zaman ümumi məsələlər açaraq söhbətin məzini dəyişə bilərsiniz.

Ayşən Vəli



Ermənistanın Qarabağı işğal edən tanklarına benzin satanlar indi "vətənpərvər", "demokrat" olublar...

1 992-ci ilin əvvəllərindən hakimiyyəti zəbt etməyə çalışırdılar. Kreslo hərisliyi o həddə çatmışdı ki, Xocalı soyqırımını belə hakimiyyəti ələ keçirmək üçün siyasi təzyiq aləti kimi istifadə edirdilər. Söhbət əlbəttə ki, AXC-Müsavat cütlüyündən gedir. Onlar o qədər azğınlaşmışdılar ki, hətta, Ermənistan Şuşanı, Laçını işğal etməyə hazırlaşarkən Əli Kərimlinin imzası ilə ABŞ prezidentinə məktub yazıb, onların hakimiyyətə gətirilməsinə dəstək verməsi üçün yalvarırdılar. Nəhayət, Şuşanı da, Laçını da satdılar. Ali Sovetin binasını güllə-baran edib, zəbt etdilər. Prezident seçkilərini də kalaşnikovların müşayiətilə keçirdilər...

Hərəsi bir vəzifə ələ keçirdikdən sonra jurnalistləri canlı efirdə döydülər, maşının yük yerinə saldılar, çap olunan qəzeti müxbirlərə yedirdilər, istediklərini yerində güllələdilər, qızıl fondunu, dövlət büdcəsini taladılar, Laçın əməliyyatını dayandıraraq Kəlbəcərin də işğalına imkan verdilər. Bütün bunlar azmış kimi korrupsiya, özbaşınalıq, xaos, vətəndaş qarşudurmaı xalqa çörək əvəzinə təqdim olundu. Hətta, əndazəni o qədər aşdılar ki, ölkənin benzin ehtiyatlarını Ermənistanla satdılar. Yəni, Ermənistanın Qarabağı işğal edən tanklarını benzinlə təmin edirdilər. Hələ bir utanmadan bunu etiraf da edirdilər. Elə bir düşüncə yarırdırdılar ki, guya Elçibəy yaxşıdır, amma ətrafı pisdir. Bəs, ətrafında kimlər var idi? Əli Kərimli, İsa Qəmbər, Arif Hacı, Arif Yunus, Leyla Yunus, Ramiz Yunus kimilər...

Bu gün həmin ləkəli tariximizdən 28-29 il keçsə də, faktlar, xəyanət əməlləri unudulmamalıdır. Elə bəzi məqamlarda unutan olmuşuq ki, indi Əli Kərimli, Arif Hacı, Cəmil Həsənlilər "demokrat", "vətənpərvər" olublar. Onların ümidi yalnız nəsil dəyişməsinədir. Yəni, 1994-cü ildən sonra anadan olan uşaqlar nə müharibə, nə soyuq sinif otlaqları, nə çörək növbələri, nə də aclıq görüblər. Onlar Azərbaycandakı vəziyyətin elə hər zaman belə sabit, rifah içində olduğunu düşünür. Amma bu, belə deyil. Gərək tarixə olduğu kimi baxasan və bu gün aslan maskası ilə tülkülük edənleri ifşa edəsən. Necə ki, cənab Prezident İlham Əliyev satqınları, xainləri hər çıxışında ifşa edir. Elə bu videoda olduğu kimi...

Gənclər tariximizi, keçmişimizi yaxşı bilməlidir ki, dövlətin gələcəyini, öz həyatlarını erməni bulağından su içənlərə etibar etməsin. Bu gün övladlarını ABŞ-da, Britaniya-da yemləyən Əli Kərimli kimilərin ermənilərin sözünü deyini də unutmasınlar. Çünki xainlərin, qorxaqların gizlənmə biləcəyi ən etibarlı kamuflyaj elə "vətənpərvərlikdir", "demokratlıqdır"...

Ramil Vəlibəyov

Koçaryan koronavirusa yoluxub?

Ermənistanın ikinci prezidenti Robert Koçaryan məhkəmə iclasında iştirak etməyib. "İki sahil" bu barədə erməni KİV-lərə istinadla xəbər verir. Koçaryanın vəkili Ayk Aluymyan deyib ki, Koçaryan simptomlara əsaslanaraq koronavirus testi verib və indi cavab gözləyir. Vəkilin sözlərinə görə, eksprezidentin yaxınları arasında yoluxma var.



"Əgər məhkəmə kimdən söhbət getdiyini bilmək istəsə, bu barədə bağlı qapılar arxasında məlumat verə bilərəm". O bildirib ki, Koçaryan yoluxmuş şəxsle təmasda olub, indiyə qədər mənfə test nəticəsi almayıb və kimisə təhlükəyə atmaq istəmir.

Kimsəsizlərin kimsəsi kimdir?

“Kimsəsiz kimsə yox, var hər kəsin bir kimsəsi, Kimsəsiz qaldım, mədət, ey kimsəsizlərin kimsəsi”

Etiraf edirəm, bu yazıya başlayanda ilk olaraq nədən və hardan başlamaq barədə xeyli düşündüm. Adətən, yazıları öncədən planlaşdırmıram, mövzu ağılıma gəldiyi zaman barmaqlarım klaviaturanın üzərində öz-özünə hərəkət edir, cümlələr asanlıqla ardıcıl düzülür.

Mənim fəlsəfəmə görə, planlaşdırılan yazı səmimi deyildir. Amma tənha insanlarla bağlı yazmaq istəyəndə bir qədər dururdum. Səbəbi qeyri-səmimi olmağım deyil, əksinə, bu barədə yazmaq ağırlı olsa da, cəmiyyətə gərəkli mövzudur. Çünki bizim cəmiyyət bu barədə olduqca az məlumatlıdır və geniş bilgiyə ehtiyac var. Elə bu səbəbdən də tənha insanlarla bağlı yazımız yarandı.

Kimsəsizlər mövzusu, əslində, çox geniş mövzudur- kimsəsiz uşaqlar, kimsəsiz qadınlar, kimsəsiz qocalar və s. Biz bu yazımızı cəmiyyətin unuduğu, gözəndən-nəzərdən qırağa qalmış qocalara həsr etməyi qərara aldığımız. Bu barədə bizim mətbuatda olduqca az yazılır və belə yazıların sayı barmaqla sayılacaq qədər azdır.

Son vaxtlar bir neçə dəfə qocalar evindən reportajlar da hazırlanıb, amma bu, konkret olaraq orda yaşayanlarla bağlıdır. Biz isə qərara aldığımız ki, doğmaları tərəfindən tərk edilən və ya kimsəsi olmayan, amma qocalar evində yaşamayan insanlarla bağlı yazacağıq.

Küçədə, avtobus dayanacağında, metro küncələrində çox rast gəlinən kimsəsiz, yaşlı insanlara. Kimisi neçə yerindən yırtıq paltosuna bürünüb dayanacağına bir küncünə sığınır, kimisi küçədəki zibil yığınlarında qida axtarır, kimisi də səhərdən axşamcañan küçələrdə parklarda o yan-bu yana gedir. Amma onlara bura da çox görülür. Dəfələrlə şahidi olmuşam, polislər belə insanları zorla ərazidən uzaqlaşdırırlar.

Kimsəsizlərə yardım telefonu varmı?

Bizim ölkəmizdə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab edilir. 2010-cu ilin statistikasına görə, ölkəmizdə 70 və daha yuxarı yaşlı 430 minə yaxın insan yaşayır. Onlar da əhalinin yalnız 4,3 %-ni təşkil edir.

Tənha insanların, daha dəqiq desək, tənha qocaların əksəriyyəti ailəsi tərəfindən tərk edilmişlərdir. Bir çoxunun oğul-qızı var, amma hamısı evlənib, ailə qurub ayrı yaşamağı üstün tutur. Nəticədə, ya qoca ata-ana evdən atılır, ya da el dili ilə desək “damın altında tək qalırlar”.

Heç kim bədbəxt hadisədən sığortalanmayıb, hər dəqiqə nə isə baş verə bilər. Bunun üçün qocaların ilk müraciət edə biləcəkləri konkret bir ünvan, heç olmazsa telefon nömrəsi olmalıdır. Bu cür xidmətin mövcud olub-ol

madığı barədə maraqlandıq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 012 142 etimad xətti sözügedən nazirliyin bu məqsəd üçün ayırdığı telefonudur. Yəni, yaşlı və kimsəsiz insanlar yardım üçün bu telefona zəng edə bilərlər. Bundan başqa, nazirliyin nəzdində əlil, tənha və ahıl insanlara sosial xidmət şöbəsi var və 012 596 50/ 06/07/08 sayılı xüsusi telefonlar da bu xidmət üçün nəzərdə tutulub.

Bundan başqa, Nazirliyin Sosial Xidmətlər Agentliyi tərəfindən “Qayğı” çağrı mərkəzi yaradılıb. Yeni istənilən şəxs küçədə v e

nə də ehtiyac vardı, kimdən yardım deyər çox düşünmədim, çünki ətrafımızda kimsəsiz və qayğıya ehtiyacı olan insanlar var. Yaşadığımız həyatda tez-tez gördüyüm yaşlı bir nənə var, bir ayağı şikəstdir. Sınıq-salxaq əl ağacına söykənə-söykənə həyətdən keçib gedirdi.

Hərdən həyətdə rastlaşanda salam verirdim, başını ağır-ağır tərpətib salamımı alırdı. Bir neçə dəfə evinə ötürmüşdüm, yükünə kömək eləmişdim. Ona görə evinin ünvanını bildirdim. Ara-sıra evinə yemək və meyvə də aparırdım.



digər ərazilərdə kimsəsiz birini gördükdə çağrı mərkəzinə zəng vurmaqla onun heyatını xilas edə bilərlər. Vətəndaşlar kimsəsiz, evsiz, çətin həyat şəraiti ilə üzləşmiş şəxslərin sığınacağına yerləşdirilməsi ilə bağlı (012) 550 57 69 nömrəsinə və Nazirliyin 142 qaynar xəttinə müraciət edə bilərlər.

Bakının Zabrat qəsəbəsində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağı və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzi yaradılıb. Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksində müasir tələblərə uyğun şərait yaradılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməcxana, camaşırxana və s. fəaliyyət göstərir.

“Mən pul yox, qayğı istəyirəm...”

Tənha qocalardan yazırıqsa, onda gerçək bir həyat hekayəti-

Söhbətləşmək üçün bir neçə dəfə evinə getdim, amma evdə tapmadım. Sonra həyətdə rastlaşdıq, elə ayaqüstü bir neçə sual verdim. Dediyyə görə, iki qızı bir oğlu var, həyat yoldaşı 6 ildir rəhmətə gedib. Qızları Bakıda ərdədir, oğlu Rusiyada yaşayır. Sonuncu dəfə övladlarını həyat yoldaşı öləndə görüb, ondan sonra onunla maraqlanmışlar.

Hərdən bir, daha dəqiq desək, ildə bir dəfə oğlunun 100-150 manat pul göndərdiyini deyən qadının dediyyə görə, qış aylarında kiçik bir mənzildə kommunal xidmətlərin xərci 50 manat edir...

Mənim bildiyimə görə, qonşular da ona tez-tez kömək edirlər, yemək və paltar verirlər. Amma övlad qayğısı başqa şeydir təbii, o yoxsa pulun nə önəmi var ki? Qocalar evində yaşamaq barədə sualıma isə belə cavab verdi: “Bu ürəyimdən keçib, amma hara, kimə, necə müraciət edə-cəyim barədə bilmirəm”.

Kimsəsiz ahıllar niyə intihar edirlər?


Hər gün mediada ahıl və kimsəsiz insanların ölümü ilə bağlı xəbərlər eşidirik. Söhbət ötürülməkdən yox, özünü öldürməkdən- intihardan gedir. Kimsəsiz

və ya yaxınları tərəfindən tərk edilmiş qocaların intiharı olduqca üzücüdür.

Psixoloqların fikrincə, cəmiyyətdə belə insanlara qarşı diqqətli davranılmalı və qayğı göstərilməlidir. Psixoloq Aliyə Aydınova deyir ki, ahıl insanlar ömrünün ikinci uşaqlıq çağını yaşayırlar, ona görə də onlarla bir yetişkin, qoca və ahıl kimi yox, uşaq kimi davranmaq lazımdır: “Mümkün qədər qəlbləri qırılmamalıdır, qayğıları çəkilməlidir. Onlar özlərini o zaman tək hiss edirlər ki, övladlar onlarla miras üçün maraqlanırlar, sağlıqlarında qapılarını açan da olmur”.

Aliyə xanımın fikrincə, qocaları intihara sürükləyən ən başlıca səbəb də budur. “Yalnızlıq ən böyük bədbəxtlikdir, yaşlı insanların hamısı bundan qorxurlar. Yaxınları tərəfindən tərk edilmək çox ahılın kabusudur. Tək qaldıqdan sonra isə çıxış yolu kimi intihara əl atırlar”.

Sağlam Cəmiyyət Hərəkatının hüquqşünası Leyla İsmayılovanın sözlərinə görə isə, daha da üzücü olanı odur ki, çox vaxt onların ölümündən sonra övladlar arasında ev və ya başqa bir obyektin davası gedir. “Bu yaxınlarda belə bir miras davası olmuşdu, yaşlı bir qadın ölümündən bir neçə ay əvvəl evini qardaşı oğlunun adına keçirmişdi, çünki 4



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demografiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

övladından heç biri ona baxmırdı. Qoca qadınla yalnız qardaşı və onun ailəsi maraqlanmış. O da evini onlara vəsiyyət edib. Təsəvvür belə edə bilməzsiz, 4 bacı-qardaş bir-biri ilə necə da-laşırdı ev üçün...”

Hüquqşünas qeyd etdi ki, heç kimi olmayan ahıl insanların mülkü sonda fırıldaqçılara qismət olur: “Ev və yaşlı insanlar ovuna çıxan belə insanlar uzun müddət arayıb-araşdırdıqdan sonra heç kimi olmayan bu cür insanları tapır və onlarla münasibət yara-dır. Min cür fırıldaq və tələ qurub axırda evi öz adına keçirməyə nail olur”.

Kimsəsizlərə necə “kimsə” olmaq ola bilər?

Müxtəlif təşkilatların hesablamalarına görə, tənha insanın minimum şərtlərlə yaşaması üçün ən azı ayda 300 manata ehtiyacı var. Ölkəmizdə rəsmi yaşayış minimumu isə 200 manatdır. Yaşlı insanların əksəriyyəti 200-250 manat civarında pensiya alır. Geyim, yemək, kommunal xərclər və s zəruri xərclər bura daxildir. Buraya səhiyyə xərclərini də əlavə etmək lazımdır. Bir çoxunuza məlumdur ki, yaşlı nəslin nümayəndələrinin böyük əksəriyyətinin qan təzyiqi, şəkəri və başqa xəstəlikləri var.

Şəkər xəstələrinə təmənənəsiz yardım göstərilməsi və dərmanla təmin edilməsi barədə tənha qocaların bir çoxunun məlumatı belə yoxdur. Ölkəmizdə şəkər xəstələrinə xüsusi şəkərolçən aparatlar-qlukometrler verilir ki, bu aparatlar da kəndən əldə edilə bilməz. Çünki yalnız dövlət xətti ilə paylanır.

Bundan başqa, bəzi xəstəliklərdə dərman preparatları da pul-suz paylanır, amma məlumat azlığından bir çox tənha və kimsəsiz olan insanlar bu imkanları istifadə edə bilmirlər. Yaxşı olardı ki, bu barədə tədbir görülsün. Məsələn, telekanallarda bu haqda bildiriş videoçarxları yayımlamaq olar. Bu üsul çox yaxşı effekt verər və tənha insanlar üçün də nəse etmiş olar.

Bu işdə ictimai təşkilatların da böyük rolu olmalıdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Biz jurnalistlərin işi isə burada başa çatır. Peşə borcumuzu deyirəm, vətəndaşlıq, insanlıq borcumuz isə buradan başlayır...



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

14 aprel

Qızıl şəhər - qızıl qiymət

QARABAĞ AZƏRBAYCANDIR!

Evdən pul və qızıl-zinət əşyaları oğurlandı



Dubayın zərgərlik bazarı bir əsrdir ki, ədviyyat, inci və qızıl tacirlərinin tez-tez ziyarət etdiyi bir yerdir. Ticarət şəbəkəsi o qədər güclüdür ki, artıq Dubay "Qızıl Şəhəri" kimi tanınmağa başlayıb. Rəsmi rəqəmlərə görə, qızılın ticarət həcmi 2020-ci ilin ilk 9 ayında 41 milyard avroya çatıb.

Qızıl neftdən sonra ən qiymətli ixracat məhsuludur. Şəhər coğrafi quruluşunun üstünlüyündən istifadə edərək qızıl ixracatını zərgərlik sənətinə çevirib qiymətli materialdan gəlir əldə etməyə başlayıb.

Qızıl zavodda təmizlənilir və külçə halına çevrilir. Təchizat banklara olduğu kimi zərgərlərə də verilir. Bütün bu əməliyyatlar bu mərkəzdə aparılır. Qızılın daşınması, sertifikatı və keyfiyyətinə nəzarət də məsuliyyət daşıyır. SİA-nın xarici mənbəyə istinadən verdiyi məlumata əsasən, "El Ethiad" Qızıl Emalı Zavodunun sahiblərindən biri Salah Xalaf, qızıla əlaqəli bütün prosesin möhkəm bir təhlükəsizliyə sahib olan bu şəhərdə olduğunu söyləyir: "Hər kəsə yalnız qızıl saxlamağı tövsiyə edərdim". Bazarda 40-50 ton qızıl var.

Şəhərin bünövrəsi 1955-ci ildə ən böyük toptan satış işi ilə məşğul olan



dünyanın qızıl ehtiyatlarının yəqin 20-40 faizi Dubaydan keçir. Və əksəriyyəti qızıl bazarlarında yerlərini tutur. Yalnız 1 kvadrat kilometrlik ərazidə 300 mağaza var. Dubayda birja 06:00-dan 23:00-a qədər açıq olduğundan qızıl alverçiləri də bu saat dilimindən faydalanırlar. Avstraliyadan ABŞ-ın qərbinə qədər bütün zaman zonalarını əhatə edən nadir mübadilələrdən biridir.

Cəlbedici qiymətlər qızıla marağı artırır.

"Rhodes Precious Metals Consultancy"-nin qurucusu Cefrey Rodos, sənayenin uğur hekayələrinin arxasında şəhərin infrastrukturunu idarə edən liderlərin durduğuna inanır. Rodosun fikrincə, digər bir amil də qiymətlərdir: "Çünki dünyanın ən ucuz qiymətinə qızıl ala biləcəyiniz bir yerdir. Dubayda turistlərdən gələn qızıl üçün gömrük vergisi yoxdur.

Epidemiyada hər sektorda olduğu kimi zərgərlik məhsullarına tələb azalıb. Ancaq 2020-ci ilin son rübündə qızıl ticarəti yenidən sürət qazandı və Dubay bu tendensiyanın davam edəcəyinə inanır.

Qönçə Quliyeva

A b - dullah ailəsi tərəfindən qurulub. Cavharadakı şirkət, qızıl, zərgərlik və almaz ticarətində ixtisaslaşmış. "Jawhara Dubai Jewellery Group"-un sədri Təvhid Abdullah, istər topdan və pərakəndə satış bazarında bazarda 40-50 ton qızıl olduğunu söyləyir: "Çox sayda olduğunu görə qiymətləri də endirə bilərik. Axı dünyanın ən rəqabətli sənayesidir".

Şəhərdəki zərgərlik və qızıl sektoru effektiv şəkildə idarə olunur. Qeyri-kommersiya məqsədli "Dubai Gold və Jewelry Group"-un 700 üzvü var. Hər il

Gəncədə avtomobildən oğurluq edən şəxs yaxalanıb

Gəncə şəhərində avtomobildən oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, martın 26-da şəhər ərazisində bir avtomobildən 240 manat pul, 2 ədəd səs gücləndirici və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ə.İsmayilov Gəncə şəhər Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.



Piyada yol qəzasında öldü

Ucar rayonunun Pirkənd kəndi ərazisində yolu keçən Yevlax şəhər sakini G.Abbasovun Bakı şəhər sakini M.Hüseynov idarə etdiyi "KIA" markalı avtomobillə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet "Səs" in komputer mərkəzində yayılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur

**Qəzetdə AzərTAC, SİA informasiya agentliklərinin
məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4600

Oruc tutarkən diqqət edilməli olan şeylər

Epidemiya səbəbindən bir çox insan immunitet sisteminin zəifləyəcəyini düşünərək oruc tutmaqda tərəddüd edir. Problem pandemiya prosesi zamanı orqanizminizi düzgün qorumaqdır. Bəs Ramazanda nələrlə yemək lazımdır?

**Bədəninizi susuzlaşdır-
mayın**

Bu müddətdə maye istehlakına son dərəcə əhəmiyyət verməlisiniz və heç vaxt bədəninizi susuz qoymamalısınız. İki stəkan ilıq su içərək iftar edə bilərsiniz.

Bundan əlavə ayran, təzə sıxılmış meyvə suları, mineral su, səhər kefir, pomidor suyu, pomidor şorbası istehlak edə bilərsiniz. İftardan sonra kofe, qara çay və ya bitki çayları içə bilərsiniz. İftar və imsak arasında qadınlar 1 litr yarım, kişilər isə 2 litr istehlak etməlidirlər.

Sizi bəsləyən qidalari istehlak edin

Oruc tutan insanlar bu müddət ərzində doymayan qidaları deyil, tamamilə doyduran qidalari istehlak etməlidirlər. Zülal, karbohidrat və yağ nisbəti stolda son dərəcə tarazlı olmalıdır. Bu səbəbdən mövsümi tərəvəz və meyvələrlə hazırlanan süfrələr son dərəcə dəyərlidir. Karbohidratlarla qidalandırılmamalıdır. Pide, çörək və xəmir istehlak edilməlidir.

Diabet xəstələri çox diqqətli olmalıdırlar

Koronavirus ən çox şəkəri sevdiyindən şəkərli diabet xəstələrinin daha diqqətli olmaları lazımdır. Yeməklər və içkilər arasındakı şəkər miqdarı müntəzib olmalıdır. Çuğundur şəkərinin olması xüsusilə vacibdir.

Şəkər ehtiyacınızı xurma ilə bastırın

Orucu açarkən xurmadan istifadə edə bilərsiniz. Xurma ləzzətindən əlavə, tərkibindəki qida dəyərləri ilə sağlamlığınıza müsbət təsir göstərir. Xurma xaricində evdə hazırlanmış mürəbbələr və xüsusən də təbii saf balı istehlak etmək son dərəcə vacibdir.

İmsak vaxtında salat və şorbani qaçırmayın

İmsak vaxtı istehlak etdiyiniz düzgün qidalar ac saatlarda böyük rahatlıq təmin edir. Hər şeydən əvvəl süfrənizdə doyurucu bir salat olmalıdır. İmsakda tərsum və ya pomidor şorba kimi istehlak edilə bilər.

Duzlu yeməklərdən çəkinin

Bütün günü susuz qalmamaq üçün şəkərsiz qara çay içə bilərsiniz.

Arzu Elsevərqızı

